



<b>AKTIN NÖVÜ</b>	<b>AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI</b>
<b>QƏBUL EDİLDİYİ TARİX</b>	<b>18.09.2018</b>
<b>QEYDİYYAT NÖMRƏSİ</b>	<b>400</b>
<b>ADI</b>	<b>“Aricılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında</b>
<b>RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ</b>	<b>Xalq Qəzeti (Dərc olunma tarixi: 20-09-2018, Nəşr Nömrəsi: 210), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2018, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 1928)</b>
<b>QÜVVƏYƏ MİNMƏ TARİXİ</b>	<b>20.09.2018</b>
<b>AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQI TƏSNİFATI ÜZRƏ İNDEKS KODU</b>	<b>150.150.000</b>
<b>HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ</b>	<b>14201809180400</b>
<b>HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX</b>	<b>21.09.2018</b>

**“Ariçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında** <sup>11</sup>

**AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI**

“Azərbaycan Respublikasında ariçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin [2018-ci il 5 mart tarixli 3747 nömrəli Sərəncamının](#) 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. “Ariçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar 2018-ci il də daxil olmaqla, 5 (beş) il müddətində qüvvədədir.

**Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV**

Bakı şəhəri, 18 sentyabr 2018-ci il  
—400

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  
2018-ci il 18 sentyabr tarixli 400 nömrəli qərarı ilə  
təsdiq edilmişdir.

**Ariçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi**

**QAYDASI**

**1. Ümumi müddəalar**

1.1. Bu Qayda “Azərbaycan Respublikasında ariçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli 3747 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və ariçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə (bundan sonra — ariçılar) saxladıqları hər arı ailəsinə (pətəyə) görə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına subsidiya verilməsi qaydasını müəyyən edir.

1.2. Arı ailələrinin (pətəklərin) identifikasiyalarının və hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üçün ariçilik təsərrüfatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 avqust tarixli 116 nömrəli qərarı ilə təsdiq edilmiş “Ariçilik təsərrüfatlarının uçotu Qaydası”nın tələblərinə uyğun uçota alınmalıdır.

1.3. Ariçilərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə ildə 10 (on) manat məbləğində subsidiya verilir.

**2. Əsas anlayışlar**

2.0. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.0.1. ariçilik — bal arılarının yetişdirilməsini, çoxaldılmasını, saxlanması, onlardan entomofil kənd təsərrüfatı bitkilərinin tozlandırılmasında istifadə edilməsini, ariçilik məhsullarının istehsalını və emalını əhatə edən kənd təsərrüfatı sahəsi;

2.0.2. arı ailəsi — pətəkdə və ya təbii yuvalarda cəmiyyət halında yaşayan bir ana arı, on minlərlə işçi arılar və minlərlə erkək arılardan ibarət bal arıları;

2.0.3. pətək — arı ailəsinin saxlandığı daşına bilən qurğu (taxta qutu, səbət və s.);

2.0.4. ariçilik təsərrüfatları — bal arılarının yetişdirilməsi, saxlanması, ariçilik məhsullarının istehsalı və dövriyyəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məşğul olan subyektlər;

2.0.5. arıxana — ariçiliklə məşğul olmaq üçün arı ailələri, zəruri avadanlıq və tikililərlə birlikdə müəyyən ərazidə yerləşdirilmiş pətəklər;

2.0.6. identifikasiyadan — arı ailəsinin (pətəyin) uçota alınması (kodlaşdırılması).

**3. Arı ailələrinin (pətəklərinin) identifikasiyalarının və dövlət büdcəsinin vəsaiti hesabına subsidiya verilməsi**

3.1. Ariçilərin saxladıqları arı ailələrinin (pətəklərinin) identifikasiyalarının və hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsinin təşkili üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (bundan sonra — Nazirlik) tərəfindən aşağıdakı tərkibdə rayon (şəhər) komissiyaları yaradılır:

3.1.1. komissiyanın sədri — Nazirliyin rayon (şəhər) dövlət aqrar inkişaf mərkəzinin rəisi;

3.1.2. komissiyanın üzvləri — rayon (şəhər) icra hakimiyyətinin nümayəndəsi, Nazirliyin rayon (şəhər) dövlət aqrar inkişaf mərkəzinin heyvandarlıq sektorunun nümayəndəsi, Nazirliyin yanında *Aqrar Xidmətlər Agentliyinin* nümayəndəsi. <sup>12</sup>

3.2. Ariçilər saxladıqları arı ailələrinin (pətəklərin) identifikasiyalarının və hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi üçün bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun tərtib etdikləri ərizələrini, fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər üçün VÖEN-in surətini, subsidiyanın köçürüləcəyi bank hesabına dair məlumatları hər il aprel ayının 30-dək ariçilik təsərrüfatının yerləşdiyi rayon (şəhər) komissiyalarına təqdim edirlər.

3.3. Rayon (şəhər) komissiyaları bu Qaydanın 3.2-ci bəndində qeyd olunan ərizə daxil olduğu tarixdən 15 gün müddətində yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təmsilçisini, bələdiyyənin nümayəndəsini və ərizəçini cəlb etməklə, məlumatları yerində dəqiqləşdirərək arı ailələrinin (pətəklərinin) mövcudluğunu yoxlayır və üzərində Nazirliyin loqosu, ölkə kodu (AZ), "Arı ailəsi" sözlərinin baş hərfləri (AA), arıçının və arıxananın qeydiyyatda olduğu ərazi barədə məlumatları özündə əks etdirən ştrix-koddan və mətbəə üsulu ilə səkkizrəqəmli sıra nömrəsi yazılmış, uzunluğu 95,0 millimetr, eni 57,0 millimetr ölçüdə düzbucaqlı formada plastik materialdan hazırlanan lövhəni şurup vasitəsilə pətəyin yuxarı sağ küncünə bərkitməklə, arı ailəsinin (pətəyinin) identifikasiyasını təmin edirlər.

3.4. Arı ailələrinin (pətəklərin) yoxlanılması və mövcudluğu haqqında rayon (şəhər) komissiyaları tərəfindən bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun 2 (iki) nüsxədən ibarət akt tərtib edilir. Aktın bir nüsxəsi ərizəçiyə verilir, digər nüsxəsi isə rayon (şəhər) komissiyalarında saxlanılır.

3.5. Bu Qaydanın 3.2-ci bəndində göstərilən tarixdən sonra formalaşdırılan arı ailələri (pətəkləri) növbəti ildə identifikasiya edilir və hər arı ailəsinə (pətəyə) görə subsidiya verilir.

3.6. Arı ailələri (pətəkləri) özgəninkiləşdirildikdə, təbii fəlakət, xəstəliklər və digər səbəblər nəticəsində məhv olduqda, o cümlədən identifikasiya kodu (lövhə) itirildikdə, arıçılar tərəfindən 5 (beş) gün müddətində rayon (şəhər) komissiyalarına məlumat verilir və həmin arı ailələri (pətəkləri) üzrə aparılmış identifikasiya ləğv edilir.

3.7. Rayon (şəhər) komissiyaları hər il iyun ayının 15-dək inzibati ərazi dairəsi üzrə subsidiya veriləcək arıçılar və onların saxladığı arı ailələri (pətəkləri), subsidiyanın məbləği barədə məlumatları "Elektron kənd təsərrüfatı" informasiya sistemində inteqrasiya olunması üçün bu Qaydanın 3 nömrəli əlavəsinə uyğun hazırlanmış icmal siyahısını, habelə hesablanmış subsidiyanın arıçıların bank hesablarına köçürülməsi üçün onların bank hesabına dair məlumatları Nazirliyə göndərirlər.

3.8. Bu Qaydanın 3.7-ci bəndinə uyğun olaraq təqdim olunmuş sənədlərə kənd təsərrüfatı nazirinin əmri ilə yaradılan komissiya tərəfindən baxılır və 20 gün müddətində arıçılara saxladığı hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi ilə bağlı qərar qəbul edilir.

3.9. Nazirlik ödəniləcək subsidiyanın arıçıların bank hesablarına köçürülməsi üçün müvafiq sifarişi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edir. <sup>131</sup>

3.10. Bank hesablarının açılması və plastik kartların hazırlanması arıçıların vəsaiti hesabına həyata keçirilir.

#### 4. Yekun müddəalar

4.1. Arıçılar əldə etdikləri məhsul barədə hər il arıçılıq mövsümü başa çatdıqdan sonra oktyabrın 30-dək bu Qaydanın 4 nömrəli əlavəsində göstərilmiş formada hesabat hazırlayaraq, ümumi poçt və ya elektron qaydada rayon (şəhər) komissiyalarına göndərirlər.

4.2. Rayon (şəhər) komissiyaları hər il dekabrın 30-dək arıçılara dövlət büdcəsinin vəsaiti hesabına ödənilmiş subsidiyanın məbləği barədə hesabatı Nazirliyə təqdim edirlər.

4.3. Subsidiya verilmiş arıçılara dair elektron məlumatlar Nazirliyin rəsmi internet saytında yerləşdirilir.

4.4. Arıçılara dövlət büdcəsindən ayrılmış vəsait hesabına subsidiyanın təyinatı üzrə verilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

**Qeyd.** Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə"nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

"Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladığı hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası"na

#### 1 nömrəli əlavə

\_\_\_\_\_ rayon (şəhər) komissiyasına  
\_\_\_\_\_  
(rayonun (şəhərin) adı)

\_\_\_\_\_  
\_\_\_\_\_  
(arıçının soyadı, adı, atasının adı, hüquqi şəxsin adı və ya səlahiyyətli nümayəndəsinin soyadı, adı, atasının adı)

\_\_\_\_\_ tərəfindən

#### ƏRİZƏ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 sentyabr tarixli 400 nömrəli qərarı ilə təsdiq edilmiş "Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladığı hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası"na uyğun olaraq, \_\_\_\_\_ saxladığım \_\_\_\_\_ arı ailəsinin \_\_\_\_\_ (arıçılıq təsərrüfatının yerləşdiyi ərazinin adı)



“Ariçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladığıları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na

**3 nömrəli əlavə**

**TƏSDİQ EDİRƏM:**

\_\_\_\_\_ rayon (şəhər) komissiyasının  
sədri \_\_\_\_\_  
(soyadı, adı, atasının adı)  
“\_\_\_” \_\_\_\_\_ 20\_\_ ci il

20\_\_ ci il üzrə \_\_\_\_\_ rayonunda (şəhərində) arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladığıları hər arı ailəsinə (pətəyə) görə veriləcək subsidiyanın məbləğinə dair

**İCMAL SİYAHISI**

Sıra —si	Təsərrüfat sahibinin soyadı, adı, atasının adı	Əlaqə vasitəsi (telefon nömrəsi)	Arı ailələrinin (pətəklərin) sayı (ədəd)	Subsidiyanın məbləği (manat)
-	_____ üzrə cəmi (şəhər, qəsəbə, kənd)			
-	-	-	-	-
-	-	-	-	-
-	_____ üzrə cəmi (şəhər, qəsəbə, kənd)			
-	-	-	-	-
-	-	-	-	-
-	_____ üzrə cəmi (şəhər, qəsəbə, kənd)			
-	-	-	-	-
-	-	-	-	-
-	Rayon (şəhər) üzrə cəmi	-	-	-

Rayon (şəhər) komissiyasının üzvləri:

\_\_\_\_\_  
(imza) \_\_\_\_\_ (soyadı, adı, atasının adı, vəzifəsi)  
\_\_\_\_\_  
\_\_\_\_\_  
\_\_\_\_\_

“Ariçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladığıları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na

**4 nömrəli əlavə**

\_\_\_\_\_ rayonunun (şəhərinin) \_\_\_\_\_ qəsəbəsində (kəndində)

\_\_\_\_\_ tərəfindən 20\_\_\_\_ ci ilin arıçılıq mövsümü

(soyadı, adı, atasının adı, FİN və ya VÖEN-i)  
ərzində istehsal etdiyi arıçılıq məhsulları haqqında

**MƏLUMAT**

\_\_\_\_\_ Arı ailələrinin (pətəklərin) sayı \_\_\_\_\_  
(ədəd)

Sıra —si	İstehsal edilmiş məhsul			Qeyd
	məhsulun adı	ölçü vahidi	miqdarı	
-	-	-	-	-
-	-	-	-	-
-	-	-	-	-

\_\_\_\_\_ (imza) \_\_\_\_\_ (soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı)

\_\_\_\_\_ “\_\_\_\_\_” \_\_\_\_\_ 20\_\_\_\_ ci il

**İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI**

1. [1 avqust 2019-cu il tarixli 339 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 avqust 2019-cu il, 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 8, maddə 1446)
2. [2 oktyabr 2019-cu il tarixli 426 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 oktyabr 2019-cu il, 219, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 10, maddə 1673 )
3. [02 sentyabr 2020-ci il tarixli 319 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 04 sentyabr 2020-ci il, 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 9, maddə 1193 )

**QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI**

<sup>[1]</sup> [02 sentyabr 2020-ci il tarixli 319 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 04 sentyabr 2020-ci il, 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 9, maddə 1193 ) ilə ləğv edilmişdir.

<sup>[2]</sup> [2 oktyabr 2019-cu il tarixli 426 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 oktyabr 2019-cu il, 219, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 10, maddə 1673 ) ilə “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıkları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nın 3.1.2-ci yarımbəndində “Dövlət Baytarlıq Xidmətinin rayon (şəhər) baytarlıq idarəsinin” sözləri “Aqrar Xidmətlər Agentliyinin” sözləri ilə əvəz edilmişdir.

<sup>[3]</sup> [1 avqust 2019-cu il tarixli 339 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 avqust 2019-cu il, 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 8, maddə 1446) ilə “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıkları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nın 3.9-cu bəndində “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinə” sözləri “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə” sözləri ilə əvəz edilmişdir.